

## Ədəbi-tənqid mühakimədə nəzəri başlangıçın yeri və mövqeyi

Ədəbi tənqid daha çox müasir ədəbi proses, onun inkişaf meyilləri, ayrı-ayrı fakt və hadisələri haqqında əyani təsəvvür və ictimai rəy yaradan xüsusi idrak və mühakime formasıdır. Məhz ədəbi tənqidin müasir ədəbi proseslər ardıcıl, fasiləsiz əlaqə və münasibəti onun daha əcvik və mütəhərrik hərəkət dinamikasına, fəlsəfi ümumileşdirme səviyyəsinə yiyələnməyi tələb edir. Heç şübhəsiz ki, ədəbi-tənqid fikir və mülahizələrdə hissi-emosional aparıcı bir yaradıcılıq möziyyəti kimi üzə çıxsa da, bu polemik səciyyə daşıyan mühakimələrdə dəha fəal şəkildə özünü bürüze verir.

Bedii əsərlərde olduğu kimi, ədəbi tənqidde də janr və əslub müxtalifiyi nəzərə çarpan, fərdi keyfiyyətlərin müəyyənliliyi üzə çıxaran mühüm amillərdəndir. Əlbəttə, bedii əsərlərdəki janr və əslub anlayışları ilə ədəbi tənqiddəki eyniadlı tipoloji oxşarlıqdan başqa bir şey deyil. Tənqidin janr tipologiyasına, özünməxsus ifadə üsullarına yiyələnməsi şübhəsiz ki, ədəbi-bedii mətne münasibətin xarakter və səciyyəvi cəhətlərini meydana çıxarr. Əks təqdirdə o adı, empirik seyrçılıkdan və təsvirdən o yana gedə bilməz. Bu menada bedii sistemlə (bedii mətnlə) elmi-nazəri sistem arasında bir sıra fərdi və eyni zamanda fərqli xüsusiyətləri yaxından müşahidə etmək mümkündür.

Ədəbi tənqiddə nəzəri başlangıçın aparıcı bir mövqə qazanması bu menada elmi-nazəri strukturun mahiyyət və daxili qanunauyğunluğu kimi özünü göstərir. Tanınmış estet, professor Yuri Borev tənqidin və tənqidçinin mahiyyət və xarakterinə xas olan bu möziyyətlərə diqqəti yönəldərək belə bir qənaəət gelir. "Tənqid məhz o zaman mənalı və maraqlı olur ki, o, sənətkarın yaradıcılığında həm özünməxsus-fərdi, həm də tipoloji çizgilərə təhlil vərə bilir və bu təhlil bedii dünyagörüşü təhlili səviyyəsinə, mühüm fəlsəfi-estetik ümumuləşmələr səviyyəsinə yüksəlir. Nəzəri baxım bu zaman nəinki oxucu ilə tənqidçi arasında manə olmur, əksinə, tənqidçi əməyini xalqın həyatının hadisəsinə çevirir".

Bu ədəbi tənqidin janrlarından biri olan problem məqalələrde özünü daha qabarıq nümayiş etdirir. Ancaq bu, heç də ədəbi-tənqidin mətndə sırf nəzəri, sosial-ideoloji yanaşmaların, meyar və prinsiplərin izah və şərhinə hesablanmış səciyyə de daşılmır. Daha dəqiq ifade edilsə, burada nəzəri anlayış və kateqoriyaların empirik izah və təfsiri də məram-məqsədə çevrilir. Nəzəri başlangıç deyəndə söhbət burada məsələyə, qaldırılan problem yaradıcılıq məsələlərinə nəzəri aspektden yanaşmadan gedir, təhlil və ümumileşdirmələrin son dərəcə məntiqi ardıcılıqla, dərin fəlsəfi açılış və qavramlaşdırma istinadı ilə ölçülür.

Milli professional tənqidin banisi Mirzə Fətəli Axundzadenin ədəbi-tənqidin məqalələrində bunun ilkin əlamətləri özünü açıq-aydın nümayiş etdirir. Onun "Nəzm və nəşr haqqında" məqalesinin əvvəlinde irəli sürülen mülahizələr bilavasitə izah və şərhinə cəhd göstərilən yaradıcılıq məsələlərinin mahiyyət və problemləri bareədə yekdil təsəvvür yarada bilir: "Hər dilin təkəllümü və kitabəti qərarı-mütəarif üzrə nəşr ilədir və gahi bir parça məzəminin fəhmindən

ziyadə ləzzətənduz və müqəssir olmaq üçün təkəllüm və kitabət şeir ilə olur. Şeir gərək lamehələ ziyadə ləzzətə və hüzndə və fərəhdə ziyadə təsire bəis ola. Əger olmasa sade nəzmdir. Və şeir təbəye və adata və istilahə qərib əlfaz və məzəmin ilə deyiləndə ləziz və müəssir düşəcək və ləvazimatdanğır hüsni-əlfaz və təşbihat və təmsilat və tövzuh vətəsrih və sair mühəssənat. Əger bunun xilafınca deyilsə, məzaci-müstəmedə onun eşitmeyindən heç bir kune teğyir hasil olmaz. Bu səbəbdəndir ki, ekşər qəzəliyyat məzaci-insanıdə hərgiz bir şövq və vəcd eməle getirmir. Bəs melum oldu ki, şeir əgerçi nezm ilə olur, amma her nezm şeir deyil. Məsələn: bir parça metalibi sühuləti-hifz üçün və hüsni-təbəyin üçün næzmə zikr edərlər. Əlbette, bəs næzmələr şeir və nazimine şair demək xətedir".

**Ədəbi-tənqididə müəllif mövqeyi.** Ədəbi-bədii təcrübəde olduğu kimi, elmi-nezəri mühakimədə də müəllif mövqeyi bədii gerçəklilik dərk və qavramışında önəmlı bir vezifənin icrasına stimul yaranan vəsiyyət və üsul olduğunu iqrar edən müləhizelər indi tez-tez rast gəlmək mümkündür. Müəllif mövqeyi əger bədii əsərdə surətlərin daxili aləminin açılışına, ona fəal və obyektiv münasibətin formalaşmasına elverişli zəmin hazırlayırsa, ədəbi-tənqididə mühakimədə bu özünü tamamilə fərqli bir ampluada - nezəri-estetik seviyyədə özünü nümayiş etdirir. Bədii metnин daxili qatlarnı, spesifik qanunauyğunluqlarını açmaq, yazıçının estetik idealının müəyyenləşdirilməsi istiqamətində aparılan təhlil və müqayiseler, her şeydən əvvəl, fərdi yanaşma və sənət meyarlarından çıxış edərək fikir yürütmək məhərəti tələb edir. Burada bədii faktın və nümunənin bir səciyyəvi cəhətindən yox, onun ümumi səciyyesini kompleks halda şərh etmək, izah və şərhi konkret müddəələr və tezislər şəklində nezərə çatdırmaq daha məqsədə uyğun hesab olunur. Ola bilsin ki, yeni yaranan bir əsər haqqında müxtəlif müləhizelər irəli sürülsün, bəs rey və müləhizelərde ferqli fikirlərin meydana çıxmazı bilavasitə müəllif mövqeyi ilə izah olunsun. Ancaq ədəbi-tənqididə mühakimədə obyektivlik və prinsipiiallıq bir qayda olaraq sənətin ideya-estetik tələblərindən çıxış edərək fikir söleyəndə daha inandırıcı və mötəbəb tesi bağışlayır.

Tənqididə düşüncənin məntiqi ardıcılılığı və sistemli xarakteri, fikrin real faktlar əsasında irəli sürülməsi elmi-nezəri metnin formalaşmasında və struktur əlamətlərinin müəyyənləşməsində xüsusi rol oynayır. Nezəri seviyyənin və başlangıçın bəs bir fikir mübadiləsində fəal iştirakı da müstəsna əhəmiyyətə

malikdir. Ədəbi gedişatın yaradıcılıq meyillerini, üslub müxtəlifiyi və sənətkarlıq axtarışlarını ümumiləşdirən təhlillərin ayrı-ayrı janrlarda qələmə alınan yazıldarda gerçəkləşməsi fərdi müəllif mövqeyinin imkanlarını və seviyyəsini müəyyənleşdirən məqamlar kimi qiymətləndirilə bilər. Məsələn, problem-məqalə ilə açıq məktub janrlarında qələmə alınan yazıldarda müəllif mövqeyindəki tənasübün gözənlənməsini eyni mərxec altında yuvarlaqlaşdıraraq təqdim etmək doğru olmaz. Açıq məktubda hissə-emosional ovqatın üstünlüyü, müəllif münasibətinin birbaşa və müsteqim şəkildə ifadesine nail olmaq cəhdə aparıcı bir məziyyət kimi üzə çıxır. Problem-məqalə açıq məktubla müqayisədə daha çox nezəri-analitik bir üslubda yazıya alınması ilə əlamətdarlıq qazanır, müəllif mövqeyinin burada bir qədər arxa plana çekilməsi, her şeydən əvvəl, janrin öz tələb və səciyyəsindən irəli gelir. Hər iki janrın yazı manerasındaki fərdililiklər yanaşı, ümumi cəhətləri və xüsusiyyətləri de izləmək mümkündür. Hər iki janrın qarşısında duran başlıca məqsəd bədii həqiqətin üzə çıxarılmasına hesablanan bir yaradıcılıq vezifəsini icraya yönəlmesi esla şübhə doğurmur.

Müəllif mövqeyinin elmi-nezəri mühakimədə əhəmiyyətli yerlərdən birini tutması istisnasız olaraq ədəbi tənqidin janr tipologiyasından irəli gələn xarakterik məqamlardan biri kimi üzə çıxır.